

UOT 678.1; 541.68.532

AQAROZANIN SULU MƏHLULLARININ REOLOJİ XASƏLƏRİ

A.H.ƏSƏDOVA, E.Ə.MƏSİMOV

Bakı Dövlət Universiteti

aynuramrahova@gmail.com, masimov@rambler.ru

İşdə geləmələgətirən polisaxaridlərin tipik nümayəndəsi olan aqarozanın suda duru məhlullarının (0,01%-0,09%-ə qədər) sıxlıqlarının və özlülüklerinin temperaturdan (15°C - 80°C) asılılıqları ölçülümiş və alınan nöticələrin əsasında məhlulun xarakteristik özlülüyü - $[\eta]$ və Haggins sabiti təyin edilmişdir. Göstərilmişdir ki, tədqiqat aparan temperatur intervalında temperatur artıqca xarakteristik özlülüyü qiyməti monoton olaraq artmış. Haggins sabitinin qiyməti isə azalmışdır. Alınan nöticələr göstərir ki, bu temperatur oblastında temperatur artıqca sıxın aqarozaya hərmişliyi, yəni bu sistemdə həlledicinin termodinamik keyfiyyəti artmışdır.

Açar sözlər: aqariza, polimer gellər, sulu məhlul, Haggins sabiti, xarakteristik özlülük

Məlumdur ki, polimer gellərinin praktiki əhəmiyyəti durmadan artır. Belə ki, tibbi materialların, suni qida maddələrinin hazırlanmasında polimer hidrogellərinin rolü çox böyükdür. Onu da qeyd etmək lazımdır ki, canlı organizmlərdə baş verən əksər bioloji proseslər, polimer hidrogelləri analoqu olduğu heterogenpolimer sistemlərində gedir.

İşdə tədqiqat obyekti olan aqariza suda geləmələgətirən nadir təbii polimerlərdəndir. Aqarozanın suda məhlullarında geləmələgəlmə proseslərinin tədqiqi, eyni zamanda canlı organizmlərin hüceyrə və toxumalarının əsasını təşkil edən su haqqında bir çox məlumatların alınmasında da faydalı ola bilər. İstənilən polimerlərin suda məhlullarında gellərin əmələgəlmə prosesini, onun faza halını, geləmələgətirən rəbitələrin təbiətini, gellərin strukturunu və s. tədqiq edərək əvvəlcədən xassələri məlum olan gelləri yaratmaq üçün polimerin duru məhlullarının xassələrini öyrənmək çox vacibdir.

Məlumdur ki, mütəhərrik polimerlərin duru məhlullarında makromolekullar yumaq konformasiyasına malik olurlar [1;2]. Temperaturun və xarici təsirlərin nöticəsində yumağın konformasiyası dəyişir və bu dəyişmələr məhlulun bütövlükdə strukturunu və ümumiyyətlə, xassəsini müəyyənləşdirir ki, bu konformasiya sərt küra formasından (pis həlledicələrdə) dərtilmiş çubuq formasına qədər dəyişə bilir [1;3]. Məhlulun laminar axını zamanı (sürət qradienti du/dx sabit olduqda) makromolekulun (yumağın) bir hissəsi axının sürətinin böyük olan yerində, digər hissəsi isə kiçik olan yerində olduqda ona fırl-

diği cüt qüvvə təsir edir və fırlanması məcbur edir. Həm fırlanması, həm də irəliləmə hərəkəti edən makromolekulun seqmentləri ilə həllədici molekülləri arasında sürtünmə qüvvəsi yaranır. Bu sürtünmə qüvvələri əlavə enerji itkisi ilə müşayiət olunur və bu itki özünü həllədiciinin özlülüyünün (η) artmasında bürüzə verir. Ayrıca götürülmüş makromolekulun (ifrat duru məhluldakı yumagın) fırlanması hərəkəti nəticəsində özlülüyün artması isə xarakteristik özlülüyün- $[\eta]$ artması ilə qiymətləndirilir. Xarakteristik özlülüyün qiyməti makromolekulun həllədiciinin molekulu ilə qarşılıqlı təsirinin intensivliyindən asılı olaraq dəyişir və Mark-Kun-Hauving tənliyi ilə təsvir olunur [4;5]:


$$[\eta] = KM^\alpha \quad (1)$$

Burada K və α verilmiş həllolan-həllədici cütündə qarşılıqlı təsirləri xarakterizə edən parametrlərdir. M-makromolekulun molekulyar kütləsidir. α -parametri sıfırdan (bərk küra konformasiyası), ikiyə (sərt çubuq konformasiyası) qədər dəyişir [2]. Xarakteristik özlülüyün təqribən təyin olunan qiyməti ($\frac{\eta_{\max}}{c} - c$) asılılığından ($\eta_{\max} = \frac{\eta_{\text{məhlul}} - \eta_{\text{həllədici}}}{\eta_{\text{həllədici}}}$, c-polimerin konsentrasiyasıdır) konsentrasiyanın sıfır qiymətinə ekstrapolyasiyası zamanı $\frac{\eta_{\max}}{c}$ -nin aldığı qiymətə bərabərdir. Bu asılılıq isə Haggins tənliyi ilə təsvir olunur:

$$\frac{\eta_{\max}}{c} = [\eta] + k'[\eta]^2 c \quad (2)$$

k' – Haggins sabitidir [6; 7]. Buradan:

$$[\eta] = \lim_{c \rightarrow 0} \frac{\eta_{\max}}{c} \quad (3)$$




Şək. 1. Aqarozanın sulu məhlulları üçün getirilmiş özlülüyün konsentrasiyadan asılılığı

İşdə "CONDA" firmasının istehsalı olan aqarozanın ($M \approx 120000$ g/mol) məhlullarını hazırlamaq üçün bidistillə olunmuş sudan istifadə olunmuşdur. η və ρ -nın qiymətini təyin etmək üçün Ubellode viskozimetri və densimetrən istifadə edilmişdir (təqribi xətalar 3% olmuşdur).

Nəticələr:

Şəkil 1-də aqarozanın suda məhlulları üçün $(\frac{A_{max}}{c} - c)$ asılılıqları (mütəlif temperaturlarda) göstərilmişdir. Şəkildən göstərildiyi kimi bu asılılıqlar xətti xarakter daşıyırlar. Bu növ asılılıq göstərir ki, verilmiş konsentrasiya oblastında məhlulda heç bir struktur dəyişiklikləri baş verməmişdir. Alınan nəticələrdən istifadə edərək xarakteristik özlülüyün [8;9;10] və Haggins sabitinin temperaturdan asılı olaraq qiymətləri təyin olunmuş və şəkil 2 və 3-də göstərilmişdir. Şəkil 2-dən göründüyü kimi aqarozanın suda duru məhlulunun xarakteristik özlülüyü verilmiş temperatur intervalında temperatur artıqca monoton olaraq artır. Aqaroz-a su məhlulunun xarakteristik özlülüyünün temperaturdan asılı olaraq artmasını izah etmək üçün qeyd edək ki, ümumiyyətlə, xarakteristik özlülük temperaturdan asılı olaraq həm arta, həm də azala bilər.




Şək. 2. Aqarozanın suda duru məhlulunun xarakteristik özlülüyünün temperaturdan asılılığı.

Bu asılılıq həllədicini termodinamik keyfiyyətini, yəni həllədicinin polimərə hərisliyini xarakterizə edən ikinci virial əmsalının (A_2) temperaturdan necə asılı olması ilə əlaqədardır. Əgər həllədicinin termodinamik keyfiyyəti (A_2) temperaturdan asılı olaraq artırsa, makromolekulyar yumağa həllədici daha çox nüfuz edir, yumaq daha çox şişir və onun həcmi böyüyür. Məhlulun axınına daha çox hidrostatik müqavimət göstərir və $[\eta]$ artır. Bu elə sistemlərdə baş verir ki, bu sistemlər yuxarı kritik həllolma temperaturuna (YKHT) malik olsunlar. Alınan nəticələr onu göstərir ki, aqarozanın suda məhlulları verilmiş temperatur intervalında yuxarı kritik həllolma temperaturuna malikdir. YKHT elə sistemlərdə olur ki, bu sistemlərdə istilik udulur (adətən qeyri-polyar maye assosiasiyalı həllədicedə həll olduqda) və həllolma zamanı həllədiciinin assosiasiya dərəcəsi azalır və sistem soyuyur. Belə sistemləri qızdırıldıqda, yəni tarazlıqdan çıxartdıqda sistemdə onu taraklığa gətirən proseslər baş verir (Le-Şatelye prinsipi) və sistemdə maddənin həllolma dərəcəsi (istilik udulması ilə müşayiət olunan) ikinci virial əmsal artır.

Haggins sabitinin temperatur artıqca azalmasını (şəkil 3) isə analoji olaraq izah etmək olar. Xarakteristik özlülük kimi polimerlə həllədici arasındakı

qarşılıqlı təsirləri xarakterizə edən bu sabit makromolekulyar yumağın suyun onun daxilinə nüfuz etməsinə müqaviməti, yumağın həllədicinin təsiri ilə deformasiyaya uğramasını, onun formasının sferadan kənara çıxması dərəcəsini müəyyənləşdirir. Huggins sabitinin kiçilməsi bu müqavimətin, deformasiyanın azalması və həllədicinin yumağa nüfuz etməsinin böyüməsi deməkdir. Doğrudan da həllədicinin yumağa çox nüfuz etməsi xarakteristik özlülüyün artmasını, Huggins sabitinin isə azalmasına gətirib çıxarması məntiqi alınan bir nəticədir. Qeyd edək ki, molekulun molekulyar kütləsinin azalması nəticəsində o həllədici ilə tam əhatə olunur və bu zaman $k' - \eta_{max}$ kiçik sıfır qiymətini alır. Bu zaman $\frac{\eta_{max}}{C} - c$ - kəmiyyəti dəyişir və $(\eta_{max}/c - c)$ asılılığının bucaq əmsali (k') sıfır bərabər olur.



Şək. 3. Huggins sabitinin temperaturdan asılılığı.

ƏDƏBİYYAT

1. Тагер А.А., Вишков С.А., Андреева В.М., Секачева Т.В. // Высокомолекулярная соединения. 1974, т.16.А, №1, с. 9
2. Усков И.А., Цылляева А.М., Кленин В.И., Раевский В.С. // Высокомолекулярная соединения. 1976, т.18.А, №1, с. 243
3. Шулак И.В., Грушова Е.И., // XI международная конференция "Проблемы сольватации и комплексообразования в растворах". Тез. докл: Иванова. 2011, с.200.
4. Martin Alberto Masuelli, "Mark-Houwink Parameters for Aqueous-Soluble Polymers and Biopolymers at Various Temperatures." Journal of Polymer and Biopolymer Physics Chemistry, v. 2, No. 2 (2014): pp.37-43. doi: 10.12691/jpbpc-2-2-2
5. Mark, H. in Der feste Körper (ed. Sänger, R.), 65-104 (Hirzel, Leipzig, 1938).
6. Сибилева М.А., Тапасова Э.А. // Жур. физ. химии. 2004, т. 78, №7, с. 1240-1244
7. Boucher E.A., Hines P.M. // J. Polym. Sci. Phys. Ed. 1976, v. 14. p.2241.
8. Bailery F.E., Callard R.W. // J. Appl Polym. Sci. 1959, v. 1, p.56, 373.
9. Stokmayer W.H., Fixman M. // J. Polym. Sci. 1963, Part C, No 1, p. 137.
10. Рафиков С.Р., Будтов В.П., Монаков Ю.Б. // Под ред. В.В.Коршака. Введение в физико-химию растворов полимеров. М.: Наука, 1978, 328 с.
11. Масимов Э.А., Пашаев Б.Г., Гасанов Г.Ш., Мусаева С.И. // Жур. физ. Химии, 2013, т.87, №12, с. 2151-2153.

ВОДНЫЕ РАСТВОРЫ АГАРОЗЫ

А.Г.АСАДОВА, Э.А.МАСИМОВ

РЕЗЮМЕ

Плотность и вязкость водных растворов агарозы (0,01%-0,09%), относящейся к полисахаридом, измерялись в интервале температуры (от 15° С до 80° С). На основе полученных результатов определены характеристические вязкости растворов - $[\eta]$ и постоянная Хаккинса. Было показано, что по мере роста температуры характеристическая вязкость возрастает монотонно, а величина постоянной Хаккинса уменьшилась. Полученные результаты показывают, что при повышении температуры растворимость агарозы, т.е. термодинамическое качество растворителя в этой системе увеличивается.

Ключевые слова: агароза, полимерные гели, водные растворы, постоянная Хаккинса, характеристическая вязкость

AQUOROSE AQUEOUS SOLUTIONS

A.G.ASADOVA, E.A.MASIMOV

SUMMARY

In this work the density and viscosity of liquid solutions of agarose in water (from 0.01% to 0.09% concentrations) which is one of typical representative of gel preparation's polysaccharides was measured at the temperature 15°-80°C and the intrinsic viscosity and Huggins constant was determined on the principles of obtaining results. It was shown that the intrinsic viscosity increase with the increasing of temperature monotonously and Huggins constant have decreased. The experimental results show that in this temperature range when the temperature increase the avidity of water for agarose so the thermodynamic quality of solvent in this system have increased.

Key words: agarose, polymer gels, aqueous solution, Huggins constant, intrinsic viscosity

Redaksiyaya daxil oldu: 17.10.2018-ci il

Çapa imzalandı: 10.12.2018-ci il